

UOT: 94 (479.24)

Vidadi UMUDLU

AMEA A.A.Bakıxanov adına Tarix İstututu,
aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent
v.umudlu@yahoo.co.uk

XX ƏSRİN ƏVVƏLLƏRİNDE AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK HƏRƏKAT TÜRKİYƏ TARIXŞUNASLIĞINDA
NATIONAL-DEMOCRATIC MOVEMENT IN AZERBAIJAN AT THE BEGINNING OF THE XX CENTURY IN THE HISTORIOGRAPHY OF TURKEY

НАЦИОНАЛЬНО-ДЕМОКРАТИЧЕСКОЕ ДВИЖЕНИЕ В АЗЕРБАЙДЖАНЕ В НАЧАЛЕ ХХ ВЕКА В ИСТОРИОГРАФИИ ТУРЦИИ

Xülasə: Məlumdur ki, birinci rus inqilabı ərefəsində imperiyada həyata keçirilən demokratik islahatlar Azərbaycana da öz müsbət təsiri göstərmişdir. Bu dəyişikliklər nəticəsində xalqın mənafeyini əks etdirən çoxlu qızet və jurnallar çıxmaga başladı, siyasi partiya və xeyriyyə cəmiyyələri təsis olundu. Məqalədə, 1905-ci ildə Azərbaycanda baş verən milli demokratik hərəkatın türk tarixçiləri tərəfindən tədqiqi öz əksini tapmışdır.

Məqalədə, Türkiyə tarixşunashığının nümayəndələri olan H.Baykara, M.Saray, N.Keykurun, T.Sunbul, B.Aslan və digər tarixçilərin Azərbaycan-daki demokratik hərəkatdan bəhs edən geniş həcmli əsərləri araşdırılmışdır.

Açar sözlər: Türk tarixçilər, Hüseyin Baykara, Mehmet Saray, çarlıq rejimi, Birinci Rus İngilabı, milli-demokratik hərəkat, Azərbaycan milliyətçiliyi.

Abstract: The article reflects the study by Turkish historians of the national democratic movement in Azerbaijan in 1905. It is known that the democratic reforms carried out in the empire on the eve of the First Russian Revolution had a positive impact on Azerbaijan. As a result of these changes, many newspapers and magazines reflecting the interests of the people began to appear, political parties and charities were created.

The article examines a wide range of works by representatives of Turkish historiography, such as H. Baykara, M. Saray, N. Keikur, T.

Sunbul, B. Aslan and other historians on the democratic movement in Azerbaijan.

Keywords: Turkish historians, Huseyn Baykara, Mehmet Saray, the tsarist regime, the First Russian revolution, the national democratic movement, Azerbaijani nationalism.

Резюме: В статье отражено исследование турецкими историками национально-демократического движения в Азербайджане в 1905 году. Известно, что демократические реформы, осуществленные в империи накануне Первой русской революции, оказали положительное влияние на Азербайджан. В результате этих изменений начали появляться многие газеты и журналы, отражающие интересы людей, были созданы политические партии и благотворительные организации.

В статье исследуется широкий круг работ представителей турецкой историографии, таких как Х. Байкара, М. Сарай, Н. Кейкур, Т. Сунбул, Б. Аслан и других историков о демократическом движении в Азербайджане.

Ключевые слова: Турецкие историки, Гусейн Байкара, Мехмет Сарай, царский режим, Первая русская революция, национально-демократическое движение, азербайджанский национализм.

Giriş

Birinci rus inqilabı ərefəsində çarizmin bütün sahələrdə bir çox Avropa dövlətlərinə xeyli geri qalması, islahatların aparılması zəruri edən iqtisadi və siyasi tətillərin başlanmasına gətirib çıxardı. İngilab dalğası bütün imperiyada olduğu kimi, Azərbaycanda da öz təsirini göstərməyə başladı. Azərbaycan ziyalıları ölkədə baş verən demokratik dəyişikliklərin öncül təbəqəsinə çevrildilər. Türk tarixçilərindən H.Baykara, G.S.Bozkurt, B.Aslan, H.Bal, M.Ə.Rəsulzadə, A.Cəfəroğlu, C.Çağla, N.Keykurun və digər müəlliflərin əsərlərində XX əsrin əvvəllərində Azərbaycanda baş verən demokratik hərəkatın gedisi izləmək mümkündür. Onu da qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycanda milli-demokratik hərəkatın tarixinin obyektiv təhlili və işıqlandırılması Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olmuşdur.

Azərbaycanda milli-demokratik hərəkat türk tarixçilərinin əsərlərində

Bir sır türk müəlliflər birinci rus inqilabına, ölkədə baş verən iqtisadi ətəkinliklər və böhranın səbəb olduğunu qeyd edirlər. Tarixçi D.Çelik yazır ki, XIX əsrin sonları və XX əsrin əvvəllərində Rusiyada baş verən quraqlıq,

kəndli əlkəsi olan Rusiyaya çox ciddi təsir etmişdir. Bu isə ərzəq çatışmazlığına və şəhərlərdə qılıqlı gatırıb çıxmışdır. Bu çətinliklər 1905-ci il inqilabının başlanmasında əsas faktor olmuşdur. Yaponiya ilə müharibədəki məğlubiyyyət isə Rusiyada mövcud hadisələrin başlanmasında əsas nöqtəni təşkil etmişdir [13, s.60-79]. Digər bir türk tarixçisi C.Çağla da bu fikri təsdiq edərək yazar ki, XIX əsrin sonlarında meydana gələn neft bumunun ardından 1898-ci ildə iqtisadi böhran baş verdi. Nəticədə ortaya çıxan işsizlik və çətin şərtlər Bakıda da fəhlə sinfinin narazılığının artmasına səbəb oldu [12, s.56].

Bəhs olunan dövrə Azərbaycanda, ümumrusiya miqyasında olduğu bir tərzdə siyasi həyat yox dərəcəsində idi. Xalqın 80%-dən çoxu kəndli və təxminən 5%-i tacir idi. Din xadimləri millətin davranışlarını formalasdırmaqda on təsirlər qüvvə idilər [13, s.60-79]. S.Kılıçə görə, XIX əsər qədər Qafqazda millətçi hərəkatlar olmamışdır. Burada milliyyət əvəzindən vacib və fərqləndirici bir amilə çevrilmişdi. Bölgə xalqları tərəfindən böyük güclərə mülqəvəimat milli deyil, dini xarakter daşımuşdu [16, s.687-714]. N.Sarıahmetoğlu görə panislamizm, 1905-ci il inqilabına qədər həttə bundan sonra daha uzun illər boyunca sadəcə Qafqazın deyil, bütün Rusiya türklərinin siyasi düşünsən sistemini təşkil etmişdi [19, s.205]. Ə. Ağaoğlu islami dəyərlər və təcrübələrə "modern millat" döşüncəsi arasında bir sintez qurmağa, müsəlman kimliyinin türk milliyyətçiliyi ilə uzaşlaşmaz olmadığını təsdiqləməyə çalışmışdı [12, s.56-57].

Məlumdur ki, 1905-ci il fevralın 26-da isə Qafqazda canişinlik sistemi bərpə edildi və Vorontsov-Daşkov bu vəzifəyə təyin edildi. Müsəlman əleyhdarlığı ilə tanınan və acarların qətləmisi ilə günahlandırılan canişin Vorontsov-Daşkovun [6, s.38] ikiüzlülüyü, erməni tərəfdarı siyaset yürütdüyü heç kimə sərr deyil [21, s.71]. Canişinin fikrincə ruhanilərin oxuduqları vaazlarda anti-rus fikirlərin qarşısını almaq üçün, din xadimləri Rusiya tərəfindən hazırlanmalıdır. Bununla da Rusiya hakimiyyət və idarəsinə qarşı olan fikirlərin yayılması əvəzinə, onların hökumətin alətləri olmaları təmin edilərdi [13, s.60-79]. Digər tərəfdən Azərbaycan türkləri arasında Rusiyada özənlü göstərən inqilabi fikirlərin olmaması Daşkovu razı salırdı. Bununla yanaşı, təhsil görmüş insanların artması ilə milliyyətçilik duygusunun getdiçə yüksəldiyi aydın görülməkdə idi. Bu səbəblə Daşkov, onlara bəzi dini azadlıqlar verərək, milli duyğuları boğmaq istəyirdi [20, s.17]. B.Aslan haqqı olaraq qeyd edir ki, artıq XX əsrə rus əsarətində yaşayış türklər dini ehtiyaclarını kifayət qədər ödəyə bilmirdilər. Çar hökuməti müsəlman əhalinin yaşadığı əraziləri diqqətlə nəzərdən keçirərək müsəlman məktəbləri, müəllimləri və ruhanilərinin fəaliyyətini nəzarət altına almış və islam ədəbiyyatının hər növünü qadağan etmişdi [2, s.66].

Birinci rus inqilabının Azərbaycana təsirindən bəhs edən türk tarixçisi M.Yıldız yazar ki, 1905-ci il inqilabından sonra çar Rusiyasında siyasi təzyiqlərin azalması və senzurun aradan qalxması nəticəsində Azərbaycan xalqı da məktəb, xeyriyyə cəmiyyətləri açmaq, qəzet və jurnal çap etmək kimi haqlar əldə etmişdir [23, s.80]. Bu fikirlər təsdiq edən N.Keykurun da 1905-ci ildən sonra Azərbaycanın hər tərəfində rus təsil-idarəsi ilə mübarizə və inkişaf üçün çalışmaların sürətləndiyini qeyd edir [15, s.23]. 1905-ci il inqilabi hadisələrin milli qüvvələrin inkişafına müsbət təsirindən bəhs edən M.Ə.Rəsulzadə yazar ki, Rusiya istilasına məruz qalan türk elləri üçün çox mühüm bər dövrün başlangıcını təşkil edən 1905-ci il inqilabı Qafqaz türklüyündəki milli qüvvələrin inkişafı baxımından təqdirə layiq hadisədir. Bu tarixdən etibarən nisbatən geniş bir nəfəs almaq imkanı tapan Qafqaz türkləri ədəbiyyat, teatr, mətbuat və məraif sahəsində olduğu kimi, ictimai və siyasi məskurə və təşəkküller etibarı ilə də iri addımlar atmışlardır [17, s.33]. Tarixçi Ə.Cəfəroğlu milli şürur və istiqlaliyyət düşüncələrinin, eləcə də Azərbaycan milliyyətçiliyinin inkişafında Rusiya və Avropa universitetlərindən məzun olan ziyalılarının əvəzolunmaz rol oynadığını qeyd edir. Müəllif yazar ki, əsasən ruslaşdırılmış siyasetini həyata keçirən rus məktəblərində yetişən Azərbaycan ziyalıları, öz mühitlərindən ayrılmadan milli şür, milli varlıq və ədəbiyyat, milli düşüncə, milli həyat və istiqlaliyyət fikrini inkişaf etdirməyə müvəffəq olmuşdular. Hətta müxtəlif əcnəbi universitetlərdən məzun olan və universitetlərin olduğu xarici mədəniyyət mərkəzində yetişənlər belə Azərbaycan milliyyətçiliyinin əsas elementlərini təşkil etmişdilər [11, s.23].

Azərbaycan XX əsrin əvvəlinə güclü və çoxsaylı bir ziyalı orduşu ilə qədəm qoymuşdu. Buna baxmayaraq Azərbaycanda məyyən və programlı bir siyasi təşkilat yox idi. Tarixçi H.Baykaranın fikrincə Azərbaycan ziyalılarının çoxu məraif sahəsində çalışır və xalq arasında oxuyub-yazanların sayıının artmasına daha çox önəm verirdilər [7, s.70]. Cəfəroğlu Azərbaycanda ziyalıların siyasi həyatdan kənardə qalmasının əsas səbəbini, inqilaba qədər davam etdirilən milli dırçəliş hərəkatının xarakter etibarı ilə bir növü hazırlıq mahiyyəti daşımışında görürdü. Ona görə Azərbaycan ziyalıları rəhbərlik tərəfindən həyata keçirilən mühüm hadisələrdən kənardə qalmış, siyasi bir varlığa çevrilə bilməmişdilər. Ziyalıların əsas məqsəd təhsilsiz türkləri daxilən oyandırmaq və türkə yeni bir həyat yolu göstərmək olmuşdur [11, s.29].

H.Baykara "Azərbaycan İstiklal mütəcadiləsi tarixi" əsərində yazar: "Dünənə qədər uşaqlarına ana dilində məktəb aça bilməyən, qəzet çıxarmayan, seçki hüquqları məhdudlaşdırılan və daha əsas hüquqları əlindən alınan bir xalqın tarix səhnəsinə sıçrayış və çoxlu arzularla çıxmazı, zalim, müs-

təmələkəçi rus çarlıq rejimi üçün bir süspiriz idi. Bu Qafqaz müsəlmanlarının açıq bir istiqal müharizəsi idi. II Nikolay və onun saray ətrafi, şovinist nazir və generallar bunu həzəm etməli idilər. Qafqaz türklərinin başına bir iş açmaq və Qafqaz xalqının diqqətin başqa tərəfə çəkərək onları üşyandan uzaqlaşdırmaq lazımlı idi” [7, s.123]. Rəsulzadənin fikrincə, bu inqilab (1905-ci il-V.U.) bütün Rusiya türklərində olduğu kimi Azərbaycan türklərində də sərtli bir milli hərəkatın başlamasına səbəb olmuşdu. Bu hərəkat bir tərəfdən milli matbuatın

təsisini, digər tərəfdən da milli məktəb və dinin millətin özü tərəfindən idarə edilməsi uğrunda mübarizədən ibarət idi [17, s.23].

Böyük olunan dövrə Azərbaycanda çox sayılı qəzet və jurnallar çıxmışdır. Bunlardan ən məşhurları Ə. Ağaoğlunun “Hayat”, “İrsad”, “Tərəqqi”, türkçülük axımının tərənnüməcəs M.Ə.Rəsulzadənin “Açıq söz” və başqa qəzetləri, Ə.Hüseynzadənin “Füyuzat”, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalıdır [23, s.80]. C.Çağla Bakının bu dövrə Rusiyadakı müsəlman qəzəciliyinin paytaxt halına gəldiyini vurgulamaqdadır. Müəllif bu dövrün ən ənənəvi qəzet və jurnalları olan “Hayat”, “İrsad”, “Füyuzat” “Molla Nəsrəddin” in Hüseynzadə, Topçubaşı, Ağaoğlu, Məmmədquluzadə tərəfindən nəşr olunduğunu qeyd edir [12, s.56]. Çağla M.Ə.Rəsulzadəni Azərbaycan millətinin formalşmasına böyük rol oynamış bir ziyali kimi xarakterizə edir. Hələ gənclik illərində sosial demokrat cəmiyyətinə qoşulan və “Gənc Azərbaycan inqilabçıları birliyi”nə sadrlik edən Rəsulzadə “Hümmət”, “İrsad”, “Dəvət-Qoc”, “Füyuzat” və “Tərəqqi” qəzet və jurnallarında yazılar çap etdimişdir [12, s.58]. Azərbaycan matbuatında xalqı oyanışa və birləşməyə çağırın yazılır və ələ düşən üşyan fürsətindən haqq və hüquq davasında mümkün olduğunda çox şəyərlə əldə etməyin lazımlı olduğunu fikri yayılmaqdır [7, s.122].

M.Saray Azərbaycandakı milli hərəkatın ən çox Türkiyədən təsirləndiyini irəli sürərək, bu dövrə həm islamın, həm də türkçülünün mərkəzinin Türkiyə olduğunu qeyd edir. Müəllifə görə 1870-ci ilin ikinci yarısında sultan II Əbdülləhəmid tərəfindən başlanan islam birliyi hərəkatı, Rusiya hakimiyəti altında yaşayan türklər üçün də bir ümidi qaynağı olmuşdur. Hərəkat, islam birliyini hədəfləməklə yanaşı, türk birliyini də ehtiva etməkdə idi [18, s.33]. Türkçülünün inkişaf mərhələlərindən danışan Rəsulzadə 1905-ci idə Qafqazdakı türklərin çox tərəqqi və inkişaf etdiklərini göstərmışdır. Onun fikrincə Azərbaycan türklüyü, artıq əvvəlki zamanlarda olduğu kimi, başıpozuq və plansız bir kütlə halında deyildi [17, s.26]. Azərbaycanda baş verən türk-erməni müharizəsi və daha sonra Rusiyada panslavizm cərayanının güclənməsi Azərbaycan türklərində birlik, müqavimət və mübarizə ruhunu inkişaf etdirərək “Türkçülük” cərayanının qüvvətlənməsinə və beləcə,

Türkiyəyə qarşı böyük bir maraq və sevginin meydana gəlməsinə səbəb olmuşdur [2, s.312].

Azərbaycandakı milli oyanış hərəkətlərini yalnız Rusiyadakı türk ziyyələrinin mədəniyyət araşdırmları ilə əlaqələndirmək mümkün deyil. Azərbaycanda neft hasilatı və emalı ilə iqtisadi quruluşda böyük döyişikliklər baş verdi və Azərbaycanda böyük ticarət mərkəzləri meydana gəldi. Bir neçə il ərzində neft Bakını mülasir bir modern kosmopolit şəhərə çevirdi [2, s.21]. Əvvəller siyasi cəhətdən fəal olmayan burjuaziya tədricən bölgədəki türk milli şürünün əsasını qoymaqdır. Ortaya çıxan Azərbaycan sənaye burjuaziyası torpaq sahibləri, bölgənin milli mənada inkişafına böyük töhvə vermişlərdir [22, s.575-562]. Azərbaycan sərmayədarları bir tərəfdən rejimiinin maneoləri ilə mübarizə apararkən, digər tərəfdən də rəqəbatın güclü olduğu neft sənayesi daxil, ticarət və sonayının bütün sahələrində öz vətənində özünləri layiq yeri tutmağı çalışırı [7, s.81]. Milli burjuaziya, müttəqəqqi və hərəkətverici qüvvələrin təsiri ilə dərk etmişdi ki, xalqın mövcudluğu yalnız sərvətlə məmkün olmayıcaq. Milli mədəniyyət olmadan sərvət və ticarət həyatını davam etdirmək qeyri-mümkündür. Milli burjuaziya yəqin etmişdi ki, millət və kütlə hayatının milli mədəniyyət və milli məktəbə, milli teatr və səhnəyə, mətbuata, xülasa bir çox mənəvi quruluşlara ehtiyacı var [7, s.81]. Çağların fikrincə milliyyətçilik milli burjuaziyanın mənasələrinin təmsilçisi olaraq da inkişaf edə bilər, digər siniflər diə öz millətçi siyasetlərini dəstəkləməyə sövq edə bilər. Ermono-azərbaycanlı rəqəbatı və qarşıluması Azərbaycan burjuaziyası və fəhlə sinifini birlikdə hərəkət etməyə vadar etmişdir. İlkinci olaraq, Azərbaycan milliyyətçiliyi rus müstəmləkəciliyinə siyasi bir cavab olaraq inkişaf etmişdir [12, s.57].

1905-ci ildən sonra Azərbaycanda məktəb açmaq, xalqı təhsilə colb etmək və oyandırmaq adət halını aldı. Bu hərəkatın başında Hacı Zeynal Abidin durdu. O bir çox zəhmətlərə hasabına “Müsəlman nəşri maarif cəmiyyəti” adlı bir təşkilat quraraq elm və irfanın vətənində yayılmasını təmin etdi [11, s.30]. Akyol da maarifçilik hərəkatının inkişafında Tağıyevin xüsuslu rolu olduğunu qeyd edir. Müəllif bu işdə neft sonayesinin sərtli inkişafının və cədidiçilik-milliyyətçilik hərəkatını bütün gücü ilə dəstəkləyən, başda Tağıyev olmaqla ağıllı bir zənginlər sinifinin təşəkkül tapmasının rolunu yüksək qiymətləndirir [1, s.27]. Azərbaycan burjuaziyasının öndə gələn şəxsiyyətlərindən biri olan Zeynal Abidin Tağıyev, Kənnda Qaspiralı İsmayılov bəy tərəfindən nəşr edilən “Tərcüman” qəzeti üzən müddət maliyyələşdirmiştir. “Tərcüman”da İsmayılov bəy tək bir türk millətinin varlığı fikrinə tərəfdar çıxmış, düşüncəsini “dildə, fikirdə, işdə birlik” şəhəri ilə ifadə etmişdir [22, s.575-562].

1905-ci ilinqilabından sonra bütün Rusiya türkləri kimi Azərbaycan türkləri də müyyən irəliliyişlər əldə etdilər. Bu kiçik ölçüdə olsa da öz siyasi varlılarını göstərməyə nail oldular. Türk məktəblərində islahatlar həyata keçirilməyə başlandı. Türkər qəzet, jurnal və ana dilində kitablar nəşr etməyə başladılar [4, s.47-75].

1905-ci ilin aprelində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə), Bakı və Şamaxı kimi ayalətlərin müsəlmanları öz arzularını Rusiya hökumətinə çatdırmaq üçün nümayəndə heyətinin seçilməsini həyata keçirmişdilər [9, f.HRS.SYS., sən.1377/67]. Komitə müsəlman ictimaiyyətini rus hökumətinin zulmünə qarşı qaldırmak üçün bəyannamələr çap etdirmişdi. Komitənin programında, islam birliyi fikrinin genişləndirilməsi və dilin Osmanlı ədəbiyyatına uyğun olaraq islahı nəzərdə tutulurdu [9, f.YSH.M., sən.487/68].

Azərbaycanda baş verən siyasi təşkilatlaşmadan bəhs edən S.Şimşir qeyd edir ki, 1904-cü ildə türklər arasında ilk dəfə gizli "Hümmət" sosialist partiyası təşkil olundu. 1905-1912-ci illər arasında son dərəcə aktiv olan bu partiya çar hökumətinin və xüsusilə Qafqazın baş hakimi Vorontsov-Dashkovun təzyiqi siyaseti nəticəsində polis tərəfindən bağlanıldı, rəhbərlərini isə köç etməyə macbur etdi [24, s.7]. Azərbaycan tarixində ikinci siyasi partiya, ermənilərin Qafqazda 1905-ci ildə türk və müsəlman əhaliyi qarşı həyata keçirdikləri küləvi qırğın zamanı Əhməd bəy Ağaoğlu tərəfindən qurulan "Difai"dir. Adından da göründüyü kimi məqsəd ermənilər tərəfindən türklərə qarşı yönələn hücumları dəf etmək idi. Qurulduğu tarixdə Azərbaycan xalqına çox xidməti olmuşdur [7, s.77]. "Difai" partiyası Azərbaycanda siyasi faaliyyətin inkişafında avanqard rolunu öz üzərinə götürmüş oldu [13, s.60-79].

1905-ci ildə baş verən mühüm hadisələrdən biri də "Bakı müsəlman xeyriyyəsi cəmiyyəti"nin qurulması oldu. "Cəmiyyət"in fəaliyyəti tarixçi B.Aslanın "Kardeş Kəməgi" adlı əsərində geniş şəkildə araşdırılırlaşqı türk oxucusunun diqqətindən çatdırılmışdır. "Cəmiyyət" Birinci Dünya müharibəsi illərində Rusiya işgalı altında olan Qafqaz, Şərqi Anadolu və Şərqi Qara dəniz bölgələrindəki müsəlman-türk əhaliyi humanitar yardım göstərmiş, rus idarəciliyinin haqsızlıqlarına və ermənilərin taqiblərinə qarşı onlara qol-qanad gərmiş və hüquqlarını müdafiə etmişdir [2, s.55]. "Bakı müsəlman cəmiyyəti xeyriyyəsi" Qars, Ərdahan, Batum və İğdır bölgələrində minlərlə insanı səfəfalı və fəlakətlərdən xilas etdi [3, s.161-178].

Ölkədə inqilab başlayanda çar hökuməti Cənubi Qafqazı, o cümlədən Azərbaycanı inqilabdan kənar saxlamaq, əhalini siyasi mübarizədən yayın-dürməq fikrində idi. Rusiya üslü-idarəsinin Azərbaycan türklərinə qarşı olan düşmən münasibətinin o günlərdə özünü açı-açıqına bürüzə verməsi çox təhlükəli hal almışdı. T. Sünbül yazar ki, erməniləri Azərbaycan türkləri ilə qarşı-qarşıya qoymaqla ruslar, iki xalq arasındaki düşmənciliyin ciddi şəkil-

də artmasına nail olmuşdular. Beləliklə, Rusiya Azərbaycan türklərinin əsi hədəfi olmaqdan çıxmış və "məsələlərin həllində ədalətli hakim" rolunu öz üzərinə götürmüdü [20, s.18].

İşarə belə hesab edir ki, ta əvvəldən Rusiya imperializminin əsas hədəfi, ona tabe olan xalqların milli şür və arzularına qarşı yönəlmədi. Elə Yelizavetpol (Gəncə) quberniyasının təşkili də, azərbaycanlı və ermənilər arasında aparılan "parçala və hökm sur" siyastının bariz nümunəsi idi [14, s.274]. Tarixçi Y.Şulə də çarizmin gördüyü tədbirlərdən biri və on əsası kimi "Parçala və hökm sur" siyasetinin reallaşdırmaq olduğunu hesab edir. Çar hökuməti milli zəminda nüfuz salaraq öz istəyinə artıqlaması ilə nail olmasında erməni komitəciləri mühüm rol oynadılar. 1905-ci ildə Rusiyada baş verən ciddi dəyişikliklərin Qafqaza da təsiri olduqca ağır və qanlı oldu [22, s.579-638]. A.Attar qeyd edir ki, çarizmin bu siyaseti bir sıra müəlliflərin əsərlərində çox açıq şəkildə öz aksını tapmışdır. Azərbaycanda erməni məsələsinin ruslar tərəfindən hazırlanlığı aydınlaşdır. Ermənilər adətən "ərköyüñ" bir xalq halına gətirilərək, bölgədə etnik problemlərin qaynağı olaraq hazırlanmaq yolunda idilər [5, s.36]. Erməni fəhlələr ya "Hinçak" partiyasına, ya da daha milləti "Daşnakşutýun" olaraq tanınan "Erməni İngiləb Federasyonu"na tərəf yönəlməkdə idilər [12, s.78-80].

Həqiqətən də erməni millətçilərinin bu hadisələrə daha erkən başladığı şübhəsizdir. Erməni komitələrinin erkən təbliğatı nəticəsində hadisələrə kifayat dərəcədə fəal başlayan erməni millətçiləri yerli azərbaycanlıları olan münasibətlərini hərbi müstəviyə keçirərək qanlı qırğınlara səbəb oldular. Tədricən Azərbaycanın əksər bölgələri erməni quldur dəstələrinin müharibə meydənında çevrildi.

Qeyd etdiyimiz kimi birinci rus inqilabı dövründə çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasetin əsasını burada yaşayan əhalini, xüsusilə azərbaycanlıları inqilabdan kənar saxlamaq, onları siyasi mübarizədən yaşıdırmaq idi. Fikrimizcə bunun ən bariz nümunəsini oxucuların dəqiqətinə çatdırmaq yerinə düşər. Belə ki, 1905-ci ilin martında Tiflisdə fəhlələrin üşyan məqsədi daşıyan tatil, nümayiş və hücumları baş verdi və bu Bakıda da öz əks-sədəsini göstərdi. Lakin maraqlıdır ki, çox keçmədən Bakıda müsəlman bir məhbusun erməni hərbiçiləri tərəfindən öldürülməsi hadisəsi baş verdi. Nəticədə müsəlmanlar ilə ermənilər arasında başlayan qarşıdurmalar, Batuma qədər yayıldı [9, f.YSH.M., sən.485/75]. Əlbəttə baş verenlər öz çil-paqlıqlı ilə ortadadır və hər hansı bir şəhər ehtiyac yoxdur.

Bakıqara qeyd edir ki, rusların Azərbaycana ən böyük yaxşılıqları, istəmədən Azərbaycanı qərb mədəniyyəti ilə yaxınlaşdıracaq zəmin hazırlamaları olmuşdur. Qərb mədəniyyətini əzx etməkdə Azərbaycan xalqının özəl

qabiliyyəti də hesaba alınmalıdır. Başqa imperialist dövlətlərin əsərətinə düşərək bir neçə yüz il içinde özlərinə gələ bilməyən Şərqi xalqlarını düşürür-sək XIX əsrə Azərbaycanın oyanışının və irəliləyişinin öməni o zaman daha yaxşı başa düşmək olar [8, s.127]. Bozkurta görə başda bərabərlik və azadlıq olmaqla Rusiya müsəlmanlarının arzularının çoxuna müsbət cavab verildi. İngilabin əvvəlində Rusiya ilə müsəlmanlar arasında hüquqi əngəllər aradan qalıxdı [10, s.47].

Nəticə

Göründüyü kimi, türk tarixçiləri 1905-ci il hadisələrinin araşdırılması-na xüsuslu önmə vermiş, hadisələrin obyektivliyini qorumaq üçün əllərindən gələn əsirgəməmişlər. Müxtəlif illərdə nəşr olunan kitab və məqalələrdə bu məsələlər qaldırılmış, keçirilmiş beynəlxalq konfranslarda həqiqəti dünya, Avropana, o cümlədən sovet tarixçilərinin diqqətinə çatdırmağı unutmamışlar. Digər tərəfdən Türkiyə tarixşunaslığının görkəmli nümayəndələri olan H.Baykara, M.Saray, N.Keykurun, B.Aslan, T.Sünbül və digər tarixçilər 1905-ci ildə Azərbaycanda baş verən demokratik islahatları geniş şəkildə təhlil edərək türk elmi içtimaiyyətinin diqqətine çatdırmışlar.

Türk tarixçilər 1905-ci ildə Azərbaycanda nəşr olunan "Həyat", "Irşad", "Tərəqqi", "Açıq söz", "Füyuzat", "Molla Nəsrəddin" və sairə kimi qəzet və jurnallardan ətraflı şəkildə bəhs etmişlər. Məlumdur ki, xalqı milli oyanışında bu nəşrlərin rolü əvəz edilməz olmuşdur. Həmçinin "Türk müəlliflər "Difai" partiyası və "Bakı müsəlman xeyriyyəsi cəmiyyəti"nin fəaliyyətinə də yetərinə aydınlıq göstirməyə nail olmuşlar.

Ədəbiyyat

1.Akyol T. Azerbaycan Sovyetler ve Ötesi. İstanbul: Burak Yayınları, 2015.272 s.

2.Aslan B. "Kardaş Kōmeğī(Yardımı)" və Bakı Müsəlman Cəmiyyəti Hayriyesi. Ankara: Atatürk Kültür Merkezi Yayınları, 2000. 412 s.

3.Aslan B. I. Dünya Savaşı Esnasında Azerbaycan Türkleri'nin Erzurum Ahalisine Yaptığı "Kardaş Kōmeğī (Yardımları) // Erzurum: Atatürk Üniversitesi Türk İncelemeleri Dergisi, 1996. Sayı 6 s.161-178

4.Aslan B. Azerbaycan // Erzurum: Atatürk Üniversitesi Türk İncelemeleri Dergisi, 1996. Sayı 5. s.47-75

5.Attar (Haşimzadə) A. Karabağ Sorunu Kapsamında Ermeniler ve Ermeni Siyaseti / Ankara: Atatürk Araştırma Merkezi, 2005. 224 s.

6.Bal H. Azerbaycan Cumhuriyyətinin Kuruluş Mücadelesi(1914-1918) ve Kafkas İslam Ordusu. İstanbul: İdil Yayınları, 2010. 280 s.

7.Baykara H. Azerbaycan İstiklal Mücadilesi Tarihi. İstanbul: Genclik Kitabevi, 1975. 331 s.

- 8.Baykara H. Azerbaycan'da Yenileşme Hareketleri XIX. Yüzyıl. Ankara: Türk Kültürü Araştırmaları Enstitüsü, 1966. 200 s.
- 9.Başbakanlık Osmanlı Arxivleri (BOA)
- 10.Bozkurt G.S. 1905-1907 illerdə Rusya Müslümanlarının Kimlik Arayışı. İstanbul: Doğu Kütuphanesi, 2008. 478 s.
- 11.Caseroğlu A. Azerbaycan. İstanbul: Cumhuriyyet Matbaası, 1940. 47 s.
- 12.Çağla C. Azerbaycanda Milliyetçilik ve Politika. İstanbul: Bağlam Yayıncılık, 2003. 256 s.
- 13.Çelik D. XIX ve XX. Yüzyıllarda Azerbaycan. Ankara: Bilig Türk Dünyası Sosyal Bilimler Dergisi, 1996. Sayı 3. s.60-79
- 14.İşyar O.G. Sovyet-Rus Dış Politikaları ve Karabağ Sorunu. İstanbul: Alfa, 2004. 294 s.
- 15.Keykurun N. Azerbaycan İstiklal Mücadelesinden Hatıralar (1905-1920). Ankara: İlke Kitabevi Yayınları, 1998. 217s.
- 16.Kılıç S. Kafkasya'ya Dair (1916-1917) Osmanlı İstihbaratının Yayımladığı Bir Rapor. Ankara: Tarih Araştırmaları Dergisi (TAD), 2015. Cild 34, Sayı 58. s.687-714
- 17.Resulzade M.E. Kafkasya Türkleri. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993. 132 s.
- 18.Saray M. Azerbaycan Türkleri Tarihi. İstanbul: İstanbul Matbaası, 1993. 149 s.
- 19.Sarıahmetoğlu K.N. Azeri-Ermeni İlişkileri 1905-1920. Ankara: Türk Tarih Kurumu Yayınları, 2006. 535 s.
- 20.Sünbül T. Azerbaycan Dosyası. Ankara: Kök Sosyal Ve Stratejik Araştırmalar Yayınları, 1990. 128 s.
- 21.Swietschowski T. Müsəlman Cemaatten Ulusal Kimli: Rus Azerbaycanı (1905-1920). İstanbul: Bağlam Yayınları, 1988. 296 s.
- 22.Yanar Ş. Azerbaycanda Ebülfez Elçibey Döneminde Türk Kimlik Oluşumu // Avrupadan Asyaya Soronlu Türk Bölgeleri. İstanbul: İG Kültür Sanat Yayıncılık, 2005. s.579-638
- 23.Yıldız M. Dünden Bugüne Kafkasya. İstanbul: Yitik Hazine Yayınları, 2006. 384 s.
- 24.Şimşir S. Mehmet Emin Resulzadənin Türkiye 'deki Hayatı, Faahiyətləri və Düşüncəleri. Ankara: Türk Kültürü Araştırmaları Enstitüsü, 1995. 128 s.